

Təbrizdə əhali bir-birinə dəymışdı. Doğrudur, elə bir çəşqinliq yox idi, amma camaat arasında söz gəzirdi ki, Osmanlı sultani Uzun Həsənin üstündə qoşun göndərib. Tezliklə həmin qoşun Təbrizə çatacaq. Qoşunun da başçısı Ağqoyunluların şahı Uzun Həsənin öz oğludur.

Bu axırıcı günlər divanda da adamlar çox fikirli və qəzəbli görünən Uzun Həsənin gözlərinə heç kim görünmək istəmirdi. Əlbəttə, vəziyyətdən hali olanlar yaxşı bilirdilər ki, Uzun Həsənin Osmanlı sultanının göndərdiyi qoşundan elə bir qorxusu yoxdur. Hökmədarı dərin fikirlərə qərq edən onu kədər dənizində boğan öz oğlu ilə qarşılışması məsələsidir. O, çox yollar, çarələr axtarmışdı. Oğlunu da döyüşdən yayındırmaq üçün neyləşə də, vəziyyəti heç cürə dəyişdirə bilməmişdi.

İndi belə bir vaxtda Təbriz əhlinin dərdi təkcə müdafia məsələsi deyildi. Pis olan orası idi ki, Təbrizin xas camaati içərisindən, xüsusilə də, saraya bağlı olan Bayandurlar nəslinin tanınmış adamlarından da Yadigar Mirzənin yanına qaçanlar vardi. Onların hər biri Yadigar Mirzə ilə təzədən Təbrizə qayitmaqla, qələbədən sonra hakimiyətin müxtəlif pillələrində öz yerlərini tutmaq istəyində idilər. Bütün bunlar Təbriz əhlinin öz qayğısı idi. Yaxınlarını, doğmalarını döyüşdə itirmək, ən yaxın qohum insanlarla ölüm meydanında qarşılışmaq... bütün bunların hamisi son günlərin dərdi, bələsi kimi qara buluda dönüb Təbrizin başı üstündə çökmüşdü.

Qabrieli bu məsələlər narahat eləmirdi. O, öz Aqnesini də götürüb bu məmələkədən başqa birisini də gedə bilərdi. Onsuz da onlar uşaqları ilə birgə yerli dili elə məniməmişdilər ki, kimsə onların özgə diyardan gəlmış yad adamlar olduqlarını da ağıllarına belə götərməzdilər. Yox, Qabrieli təkcə öz ailəsinin təhlükəsizliyi narahat eləmirdi, onu, həm də bir vaxt Qabrielə və sevgilisi Aqnesə analıq qayğısı göstərmış, onları himayəyə almış, hər cür təminatı olan siğinacaq vermiş Sara xatunun haqqı-sayı narahat edirdi.



Hüseynbala MİRƏLƏMOV

dərdiyi adamların bir çoxu onunla əlaqə saxlamasa da, Qabriel mənsub olduğu klanın məqsəd və məramını yaxşı bilirdi. Qabriel hiss edirdi ki, Papa bütün hiylə və kələklərin boşça çıxacağı təqdirdində Uzun Həsəni kiminsə öldürməsinə də göstəriş verə bilər.

Qabriel artıq illərdən bəri dil tapıb dostlaşlığı müsəlmanlar arasında Çevik Əfəndi adı ilə tanınan və təbabət işində də məşhurlaşmış Nikolu demək olar ki, zərərsizləşdirmişdi. Qabrielin inamına görə Nikoldan Uzun Həsənə bir təhlükə görünmürdü. Amma Avropadan gələn yad adamların hələ də onunla əlaqələrinin davam etməsini müşahidə etdikdə, başa düşürdü ki, Uzun Həsənin ətrafinda hansısa ona məlum olmayan bir tor qurulur. Burada vəziyyət qarışmış olurdu. İndi Qabriel qarşısına məqsəd qoyru ki, bu torun ne olduğunu tezliklə öyrənib Uzun Həsənə ətəkdirmalıdır. Yox əgər o, uzaq diyardan Təbrizə qədər gəlib çatmış bu hiylə torunu aça bilməyəcəksə, onda təhlükə

Qılincın ucu Uzun Həsənə çatmış, çatmamış onun dizləri yerə gəldi. Və qəfil bir ah arxasında da baş verən hadisəyə təəccübə nida səsləri ətrafa yayıldı. Hami dönüb baxdı. Yerə yixilib və yixılan kimi də canını tapşırıb şəxsin kim olduğunu ətrafdakı dəstəbaşılar və Uzun Həsənin öz mühafizəçilərindən bir kimsə tanıya bilmədi. Doğrudan da bu şəxs kim idi? Və o, nə üçün bu xəyanətə addım atmışdı. Əvvəlcə bir çoxları elə düşündü ki, Uzun Həsənə sui-qəsd fikirinə düşmüş bu şəxs ya Sultan II Mehmetin adamlarındandır, ya da Yadigar Mirzənin ölümündən qəzəbə gəlmış dostlarındandır. Uzun Həsən dönüb xəncəri atan, xəyanətkarı öldürən adamı aradı. Və Qabrieli gördü. Sanki oğlunun ölümünü də unutdu. Onun həyatını xilas etmiş Qabrielin şücaətinə ilkin mükafat olaraq razılıqla başını tərpətməklə cavab verdi.

Qabriel öz əməlindən qətiyyən qürəkənə oxşamırdı. Hətta onun sıfətində

puça çıxartdıq. Əslində, düşmən Yadigar Mirzənin vasitəsilə bizə zərbə vurmaq istəyirdi. O qədər də çox qüvvəmiz tələfata uğramadı. Bu cəsədi yerdə olan şəxsin isə taleyi özünün tamahı və ağılsızlığı yazib. - Uzun Həsən qoşuna nəzər yetirdi. Sanki birdən elə bir qoşuna əmr verdi. Hərə bir ağızdan qışkırdı:

- Var olsun hökmədar.
- Uzun Həsənin səltənəti ədəbi yaşıasin.

- Səltənətin dayağı olan Bayandurların böyük hökmədarını Tanrı qorusun.

- Var olsun.
- Qorusun.
- Allah qorusun.

Uzun Həsən əlini yuxarı qaldırdı. Hələ adamlar sakitləşməmişdilər. Uzun Həsənin hələ də yerdə sancılmış olan qılincını Şeyx Heydər əlini uzadıb götürdü. Və sonra qılinci iki əlinin üstündə Uzun Həsənə uzatdı. Sanki bununla Şeyx Heydər Uzun Həsəne növbəti dəfə öz sədaqətini elan edir, çatdırırı ki, nə qədər zamanı ve imkanı olacaq o, Uzun Həsənin köməyində duracaqdi. Bu əhdi-sədaqəti heç bir Allah bəndəsi poza bilməzdi.

Şeyx Heydər yaxındakı qorumanlara göstəriş verdi ki, Qabriellə birgə Çevik Əfəndini və onları tanıyan şəxsləri sabah saraya onun yanına getirsinlər. Şeyx Heydər yenidən üzünü döndərib Uzun Həsənə baxdı. Sanki bununla Yadigar Mirzənin cəsədi ilə bağlı fikrini çatdırırı.

Uzun Həsən isə qətiyyətlə dilləndi:

- Bunu isə götürün. Başı ilə birgə Təbriz yaxınlığında qəbiristanlıqda dəfn edin, amma başını ayaqlarının altında qoyun.

Uzun Həsən qılincın dəstəyindən yığışdı yenə yuxarı qaldırdı. Təzədən izdihamın gur alqış səsləri ətrafi bürüdü.

İKİ SAH, İKİ SULTAN

(romandan parçalar)

(Əvvəli ötan saylarımda)

O, hara dönsə, Sara xatunun diqqətli və qayğılı nəzərlərini öz üzərində hiss edir və elə bu nəzərlərin sayəsində saray yaxınlığında rahat həyat yaşamışdı. Ailəsi də bu rahatlıqdan qədərincə bəhərələnmişdi. Sonralar da bu qayğını Uzun Həsən davam etdirmiş, səltənətən ona çatası pay ayırmış, özünü də etibarlı bir insan kimi saray daxilində hörmətli bir şəxs kimi elan etmişdi. Axi Avropa ölkələrindən gələn elçilərlə Qabrieldən başqa kim danışar, dil tapardı. Qabrielin başqa dil bilicilərindən fərqi onda idi ki, o, Avropanın bir neçə dilini bilirdi. Üstəlik də yerlərin ölkələri, insanları haqqında da dərin və əhatəli bilgilərə sahib idi. Məhz bu cəhətlərinə görə Uzun Həsən Qabrieli hərdən yanına çə-ğirir, onunla həmin ölkələr haqqında uzunuzadı səhbətlər edirdi. Qabrielin vasitəsi ilə Avropanın müxtəlif ölkələrinin hökmədarlarına məktublar yazdırır, öz ölkəsi haqqında məlumat verir, uzaqdakı yad ölkələrlə dostluq münasibəti qurmağa çalışırı. Qabriel onu da bilirdi ki, tez-gec onun yerini kimsə tuta bilər. Onun kimi dil bilən, dünya haqqında təsəvvürləri olan bir şəxsi lap haradan olsa, tapıb saraya getirər, Uzun Həsənin ixtiyarına verərdilər.

İş burasındaydı ki, Qabriel məsələnin başqa bir təhlükəli tərəfini görür və ardıcıl müşahidələri ilə bu təhlükənin get-gedə Uzun Həsənə yaxınlaşdığını da hiss edirdi. Doğrudur, son vaxtlar Roma Papasının - Qabriele Koldunmerin gön-

mənbəyi kimi gördüyü adamları gərək axıracan nəzarətdə saxlasın. Elə bu səbəbdən də Qabriel Nikolla birgə döyüş meydanına getməyi qərara almışdı.

Uzun Həsənlə Yadigar Mirzənin qarşılaşdığı səhnə öz qeyri-adiliyi ilə ətrafi sanki dondurmuşdu. Adamlar ata-oğulun bu qarışlaşmadada necə hərəkət edəcəklərini düşünür və beləcə hərə bir tərəfdə bir anlıq əlini saxlayıb dayanmış, lal süküt içində baxmalı olmuşdu. Bu səhnənin necə qurtaracağı kimsəyə qabaqcadan bəlli olmasa da, hər halda şahi qorunaklı olan mühafizəçilər də Yadigar Mirzənin qılinc oynatmaqdə necə mahir olduğunu yaxşı bilirdilər. Yadigar Mirzə ölümündən əvvəl Uzun Həsənin üzərinə at salıb yürüş edərkən, hökmədarın həyatını qorumağa borclu olanlar heç qımlıdanmağa da vaxt tapmamışdır. Və onlar görmüşdülər ki, Yadigar Mirzənin başı yerdədir. Bax, bu vəziyyət bütün mühafizəçilərin diqqətini çəkmiş və şahın təhlükəsiz olduğunu görüb arxayınlaşmışdır. Bir neçə addım hökmədarın arxada olan bir şəxsin qılincini siyirərək necə irəli cumduğu demək olar ki, bir kimsənin diqqətini cəlb eləməmişdi. Hökmədar Zeynal Mirzə ilə Şeyx Heydərin arasında idi. Arxadan hökmədara tərəf yürüən şəxs qılincini hökmədarın kürəyinə saplayacağı ana çatmış, çatmamış arxadan atılan xəncər həmin şəxsin kürəyini deşmiş, dəstəyinə bədəninə sancılmışdı.

bir təəssüf görkəmi də vardi. Hökmədar Qabriel təref baxarkən onun yaxınlığında Çevik Əfəndini də gördü. Bu adəmin da sıfəti ona tanış gəlirdi. Orduda yaralıları müalicə edən yaxşı bir təbibin olduğu haqqında söhbət gedərkən Çevik Əfəndini göstərmış və həmin təbib budur demişdilər. İndi Uzun Həsən Qabrielin yanında dayanmış Çevik Əfəndini də görəndə iti yaddasını vərəqlədi və bildi ki, bu da həmin şəxsdir. Hər halda Uzun Həsənin ölümündən qurtulması atasının yanında durmuş Zeynal Mirzəni və hökmədarla yan-yanaya dayanmış Şeyx Heydəri çox sevindirdi. Şeyx Heydər iti nəzərləri ilə bu şəxsləri izləyir, hətta ölenin də bu yerlərin adəməni bənzəmədiyini hiss etdi. Ona görə də hökmədara tərəf dönüb yalnız hökmədarın eşidə biləcəyi bir tərzdə dedi:

- Hökmədar, mənə elə gəlir ki, burada kökü dərinlərdə olan iş baş verib.

Uzun Həsən Şeyx Heydərin sözlərinə fikirli-fikirli başını tərpətdi.

- Necə olub ki, arada belə bir xəyanətkarın olduğunu bizim mühafizəçilər hiss etməyiblər.

Şeyx Heydər astaca dilləndi:

- Düşmən çox hiyləgərdi, o, hemişə fürsəti və dəqiq zamanı gözləyir.

Uzun Həsən irəli yeri yibarın ordunun nüfuzlu sərkərdələri ilə üz-üzə dayandı.

- Əzizlərim, bu döyüşdə bizim qurдумuz uladı. Bizi öz doğmamızın qılinci ilə yenmək istəyən düşmənin niyyətini

Bütün bu alqış sədaları təkcə hökmədarın şərəfinə deyildi. Həm də arxasında böyük qüvvələr dayanmış düşmənə qarşı döyüşdə Ağqoyunluların gücünün, qüdrətinin təntənəsi idi. İnsanlar Ağqoyunlular səltənətinin gücünü duyduqlarından qürrurlanır və bunu öz alqışları ilə bildirirdilər.

Amma bu vaxt Uzun Həsənə sonsuz hörmət və ehtiramla bircə nefər baxırdı. Bu uzaq diyardan gelib Təbriz adamlarına doğmalaşmış Qabriel idi.

Qabriel gördü ki, Uzun Həsənin yanaqlarından üzü aşağı yaş süzülür. Ancaq bir kimsə deyə bilməzdi ki, bu yaş hansı səbəbdən belə hökmədarın yanağından süzülür.

Döyüşdə qalib gəlməyin sevinci idimi? Oğlunu öldürən atanın sonsuz kədərinin qəm seli idimi?

Ölündən özünün xilas olmasına sevinməyin nəticəsi idi bəlkə?

Ancaq yox, belə insanlar döyüş meydanında ölümü şəref bilirlər. Şübhəsiz, Uzun Həsən üçün də döyüş meydanında ölümündən xilas olmayı o qədər də onun ruhunu sara bilməzdi. Bu düşmənin niyyətinin puça çıxmazı, üzü gələcəyə doğru yolda baş verəcək dəhşətli döyüşlərin ilkin qələbəsinin qürur yağışları idi. - Qabriel elə beləcə də düşünürdü.

(Davamı var)